



Milli uradan hakimiyyt srt ittihamlar

:Milli ura hakimiyytin repressiv addmlar il bal byanat yayb. Byanatda deyilir

tn hft Penitensiar Xidmtin 13 sayl czakm mssissind Frhad Mrslov adl dustan dylrk ldrlnsi haqda mlumat yayld. Im faktnn z rsmn tsdiqlns d, sbb kimi dustan rk atmazlndan .vfat etdiyi gstrildi

Milli ura rsmi orqanlarn bel hallarda adtn hqiqti gizltmy aldn nzh alaraq, dustan rk atmazlndan vfat etdiyin bhy yanar. Milli ura son illrd czakm mssislrind (v baqa saxlanma yerlind) saxlanlanlara qar ignc v zoraklq hallarnn tez-tez tkarlandn, siyasi mhbus Mehman Qlndrovun hbsxanada mmmal kild lmsini v ya ldrlnsini, onun lmn gr msuliyyt damal olan vzifli xsrlrin czadan yayndrldn nzh alaraq, F.Mrslovun mhz zoraklq nticsind vfat ed bilcyini, rk atmazl izahatnn msuliyytdn qamaq n dnldyn qbul edir. stlik eyni czakm mssissind saxlanlan "heykl mhbusu" Bayram Mmm dov 30 gn mddtin "karsa" salnb v yaxnlar onun mhz dustan ldrlnsin etiraz etdiyi n czalandrldn bildirir. Milli ura bundan vvl d bir ne dustan mxtlif saxlanma yerlind mmmal kild ldyn xatrladaraq tlb edir ki, ignc il ldrm hallarnn rt-basdr edilmsi praktikasna son qoyulsun! Milli ura bu lm faktna gr hrtrfli, .drst v ffaf aradrma aparlmasn v gnahkarlarn layiqli kild czalandrlmasn tlb edir

Milli ura "heykl mhbuslar" Qiyas brahimov v Bayram Mmm dova qar rejimin aq qisas mliyyatlardan narahatln ifad edir. He bir cinayt trtmyn, sadc indiki prezidentin atasnn abidsi zrin etiraz ar yazdqlar n 10 il mddtin azadlqdan mhrum ediln bu gnclrdn hl d qisas almaa davam edirlr. Qiyas brahimov yenidn v bu df atas il birlkd mhkmy kilib v tamamil absurd ittihamla onlara cza verilib. 10 il mddtin azadlqdan mhrum edilmi Qiyas brahimovun czas daha 3 ay mddtin artrlmdr. Bayram Mmm dov is hbsxanada nvbti df, hm d 30 gn mddtin crim kamerasna ("karsa") salnb. Bel grnr ki, hbsxanada bayram Mmm dovun hyatna real thlk yaranb. Milli ura bu iki gnc qar dvlt svyydind aparlan qisaslg .mliyyatlarnn drhal dayandrlmasn v onlarn azad olunmasn tlb edir

Milli ura AXCP lideri li Krimlinin qohumlarna qar repressiyasnn davam etmsini qtuytl pislyir v bunu hm d li Krimlinin zn tzyiqlrin trkib hisssi kimi qiymtlndirir. Artq 6 ildir ki, AXCP sdrinin qayn Elnur Seyidov gnahsz halda hbsd saxlanlr. Rejim li Krimlidn qisas almaq n ar xstlikdn ziyyt kn gnahsz bir xsi illrdir girov saxlama zn rva bilir. ndi d li Krimlinin bacana Rauf Hseynovu nterpol vasitsil hbs edib lky gtirmk istyirlr. Rauf Hseynov Azrbaycanda AXCP-nin fal zvlrindn biri kimi tannb v faliyyt gstri, Milli urann mitinqlrind texniki tchizat ilril mul olub v hbs olunacan hiss edrk Avropaya mhacirt gedib. Ba Prokurorluq is onu, n qdr qeyri-ciddi sslns d, saxtakarlq edrk, mhacirt qanunsuz getmkd sulayr v cinayt ii aaraq, nterpol xtti il beynlxalq axtara verib. Milli ura byan edir ki, .hakimiyytin bu hrkti aq-akar AXCP sdrindn yaxn qohumlar vasitsil qisas almaq chdidir

Milli ura "Kanal-13" internet televiziyyasnn icra direktoru ziz Orucovun qurama ittihamla 6 il hbs czasna mhkum edilmsini d hiddtl qarlayr. Milli ura bildirir ki, hakimiyyt bununla ondan asl olmayan media qurumlarna qar mharibni davam etdirdiyini gstri. "Kanal-13" he d mxalifti media qurumu deyil. Lakin buna baxmayaraq, hakimiyyt bu kanaln zn nisbtn mstql hiss etmsini d hzm ed bilmdi v icra direktorunu uzun mddt hbs etmkl onu czalandrd. Milli ura tssf edir ki, oxsayl arlara baxmayaraq Bak Apellyasiya mhkmisi tanlm bloqu Mehman Hseynovun haqqnda xarlm sassz ittiham hkmn dyidirilmdn saxlayb. Milli ura hakim rejimin azad mtbuat tmsilirlrin qar davam etdirdiyi repressiyan qti .kild pislyir

Milli ura narahatlqla byan edir ki, Azrbaycan hakimiyyti klassik avtoritar idariliyi daha da

srtldirrk, diktatura rejimin keid xti gtrb. Qanunvericiliyin daha mrtce hala salnmas (o cmldn Silahl Qvvlr daxili siyasi proseslr qarmaq slahiyettinin verilmsi, polis v prokurorluun slahiyetlrinin artrimas), vkillik institutunun hdf alnaraq sradan xarimas, azad media imkanlarnn, insan hquq v azadqlarnn daha da mhdudladrlmas, siyasi hbslrin davam .etmsi, siyasi mhbuslara qar qddarln artmas v s. mhz bu siyast xidmt edir

Milli ura byan edir ki, hakimiyytin bu siyasti dvltin v xalqn taleyin ox ar zrb vurmaqla, onun zn d hr hans yax perspektiv vd etmir. Tssf ki, Azrbaycan rhbrliyi reallq v msuliyyt hissini itirib, ada dvrn tlblrini gr bilmk bir yana, he tarixdn ibrt d gtr bilmir. Buna gr d Milli ura Azrbaycan hakimiyytini bu flakt vd edn yoldan saxlamaq n beynlxalq birliy v lk ictimaiyytin mracit edir. Beynlxalq birlik mumi demokratik dyrlr, elc d Azrbaycan xalq qarsnda hdliklrin uyun olaraq, ihm liyev hakimiyytinin cmiyyt divan tutmasn, lkd klassik diktatura qurmasn durdurmaq n btn tsirli mexanizmlri i salmaldr. Azrbaycan cmiyyti d ba .vernlrin mahiyytini aydn drk etmli, hakimiyytin bu thlkli siyastin qar hamlqla sfrbr olmaldr